

**BALANS HESABATI**  
**AKTİVLƏR**

(min AZN)

Aktivlərin maddələri	Cəmi
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və valyuta mübadilə məntəqələrində olan nağd vəsaitlər daxil olmaqla), cəmi	14,535.67
a) Milli valyuta ilə	9,817.67
b) İƏİT ölkələrinin valyutaları ilə	4,638.95
c) MDB və Baltika ölkələrinin valyutaları ilə	79.05
d) b) və c) sətirlərindən başqa, digər ölkələrin valyutaları ilə	-
2. AMB-yə qarşı tələblər, cəmi	15,588.68
a) Müxbir hesabları	6,435.62
b) Ehtiyat hesabları	9,153.06
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), cəmi	18,429.31
a) Azərbaycanda	2,607.62
b) İƏİT ölkələrində	15,513.87
c) MDB və Baltika ölkələrində	74.63
d) digər xarici ölkələrdə, b) və c) sətirlərindən başqa	233.19
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər), cəmi	-
a) təminatlı	-
b) təminatlısız	-
5. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi	4,697.54
5.1. Banklardakı depozitlər (3-cü və 4-cü sətirlər istisna edilməklə), cəmi	4,697.54
a) Azərbaycanda	4,357.85
b) İƏİT ölkələrində	339.69
c) MDB və Baltika ölkələrində	-
d) digər xarici ölkələrdə, b) və c) sətirlərindən başqa	-
5.2. Maliyyə müəssisələrindəki depozitlər	-
6. Qiymətli kağızlara investisiyalar	152,656.31
7. Ticarət üçün qiymətli kağızlar	56,848.74
8. Banklara kreditlər (4-cü sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), cəmi	5,896.60
a) Azərbaycanda	5,269.00
b) İƏİT ölkələrində	-
c) MDB və Baltika ölkələrində	-
d) digər xarici ölkələrdə, b) və c) sətirlərindən başqa	627.60
8.1(çıx) Banklara verilmiş kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	-
8.2. Banklara xalis kreditlər (8-ci sətir çıx 8.1 sətiri)	5,896.60
9. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, cəmi	350,267.93
9.1 (çıx) Kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	24,961.78
9.2 Xalis kreditlər və lizinqlər (sətir 9 çıx sətir 9.1)	325,306.15
10. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər	10,450.98
a) torpaq və binalar	6,458.13
b) tikilməkdə olan daşınmaz əmlak	-
c) avadanlıq, mebel, daşınar əmlak və sair	7,840.66
d) (çıx) hesablanmış amortizasiya	3,847.81
11. Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi	-
a) bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən əsas vəsaitlər	-
b) bağlanmış filialların əsas vəsaitləri daxil olmaqla, sair əsas vəsaitlər	-
12. İcmallaşmamış törəmə şirkətlərə investisiyalar və maliyyə iştirakı (50%+1 səs hüququ verən səhm), cəmi	16,615.49

a) banklara	16,615.49
b) digər maliyyə müəssisələrinə	-
c) qeyri-maliyyə müəssisələrinə	-
13. Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı (50%-dən az), <i>cəmi</i>	-
a) banklara	-
b) digər maliyyə müəssisələrinə	-
c) qeyri-maliyyə müəssisələrinə	-
14. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	2,944.15
15. Digər aktivlər	65,474.51
15a. Digər əməliyyatlar üzrə ehtiyatlar	3,391.88
<b>16. Cəmi aktivlər</b>	<b>686,052.26</b>

## ÖHDƏLİKLƏR

(min AZN)

Aktivlərin maddələri	Cəmi
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), <i>cəmi</i>	276,023.74
a) Hüquqi şəxslərin tələbli depozitləri (bütün cari və çek hesabları daxil olmaqla), <i>cəmi</i>	80,759.11
a1) faizsiz tələbli depozitlər	47,452.73
a2) faizli tələbli depozitlər	33,306.38
b) Fiziki şəxslərin tələbli depozitləri	101,201.13
b1) faizsiz tələbli depozitlər	101,200.18
b2) faizli tələbli depozitlər	0.95
c) Fiziki şəxslərin müddətli depozitləri	70,963.50
d) Hüquqi şəxslərin müddətli depozitləri	23,100.00
2. AMB-nin banka qarşı tələbləri, <i>cəmi</i>	-
a) auksion əsasında	-
b) overdraft	-
c) lombard	-
d) digər	-
3. Digər bankların tələbləri ("Loro" hesabları), <i>cəmi</i>	302.71
a) Azərbaycanda	9.05
b) İƏİT ölkələrində	-
c) MDB və Baltika ölkələrində	-
d) digər xarici ölkələrdə, b) və c) sətirlərindən başqa	293.66
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündən çox olan kreditlər), <i>cəmi</i>	-
a) Təminatlı	-
b) Təminatsız	-
5. Bankların və digər maliyyə müəssisələrinin depozitləri, <i>cəmi</i>	59,029.50
a) Bankların depozitləri	30,629.50
b) Maliyyə müəssisələrinin depozitləri	28,400.00
6. Bankların kreditləri (7 gündən artıq olan müddətə), <i>cəmi</i>	63,058.13
a) Təminatlı	-
b) Təminatsız	63,058.13
7. Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri, <i>cəmi</i>	37,428.10
a) Maliyyə müəssisələri	37,428.10
b) Beynəlxalq təşkilatların	-
8. Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	-
9. Bankın öz ehtiyacları üçün aldığı ipoteka kreditləri	-
10. Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan bərc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)	-
11. Digər passivlər	6,316.76
<b>12. Cəmi öhdəliklər</b>	<b>442,158.94</b>

**KAPİTAL***(min AZN)*

<b>C. KAPİTAL</b>	<b>Cəmi</b>
13. Xüsusi kapital, <i>cəmi</i>	236,187.36
a) dövriyyədə olan adi səhmlər (yaxud paylar)	228,000.00
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)	-
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq	-
d) bölüşdürülməmiş xalis mənfəət (zərər), <i>cəmi</i>	8,187.36
d1) kapital ehtiyatları	-
d2) əvvəlki illərin xalis mənfəəti (zərəri)	-
d3) cari ilin xalis mənfəəti (zərəri)	8,187.36
e) (çix) satın alınmış öz adi səhmləri və müddətsiz imtiyazlı səhmlər (ləğv edilməmişlər və ya satılmamışlar)	-
14. Ümumi ehtiyatlar, <i>cəmi</i>	7,705.95
a) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi	-
b) kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	6,221.06
c) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	1,491.30
d) digər ümumi ehtiyatlar	(6.41)
<b>15. Cəmi kapital</b>	<b>243,893.31</b>
<b>16. Cəmi öhdəliklər və kapital</b>	<b>686,052.26</b>